



Ünvan: Azərbaycan, Bakı, Şərifzadə 1, Ayna; Tel/Faks +47-99399225;
Address: Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225;

www.dunazhak.net
email: info@dunazhak.net

Güney Azərbaycan Problemi

Say (Ref.): 552/ 2011
İlaygün (Date): 14 Dec 2011

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənvrə; Lütfən bu raportu Dr Əhməd Şəhidə çatdırınız və eləcə də aşağıdakı qruplara çatdırmanızı təvəqqə edərək:

- Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup
- Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter
- Çağdaş irqçilik, irqi ayrı-səçkilik və yadd-ellilərə qarşı qatlaşmazlıq üzrə Özəl Raporter
- Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis
- Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

Üzü Dyke bəy, və Xanım Harrison, Amnesty International, London
Habelə İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu, BMT Habitat, başqa qurumlar



Cənab Rəfiq Tağı,
İran fətvasına
qurbanlıq edilmiş bir
qunezy
azərbaycanlı yazıçı



Cənab Həsən Ərk
İranın üzdən iraq
məhkəməsində
özünü savunan bir
vicdan dustağı

Səyin cənablar,

MÜRACİƏT: İRANIN GÜNEY AZƏRBAYCANDA YÜRÜTDÜYÜ İRQÇİLİK BARƏDƏ RAPORT

İran yetkililəri tərəfindən Güney Azərbaycanlılara qarşı yürüdülmən aşağıdakı bir neçə dosyeni bu raport vasitəsi ilə sizin qayğılı diqqətinizə çatdırmaq istəyirik ki, bunlarda, İranda Arya irqına dayanan fars şovinizminin damğası var:

1. İranın bilərəkdən apardığı Urmu gölünü çölləşdirmə tutumuna qarşı etirazçılara öz-xoşuna divan tutmaq
2. İran terrorizmi indi daha Güney Azərbaycan hüdudundan aşırılıb və Quzey Azərbaycana köçürülməkdə və buna tuşlanmış olan cənab Rəfiq Tağı təəssüflə 23 Noyabr 2011-də qurbanlıq oldu
3. Fərdlərin dustaqlanması- qadaqda saxlanması- və hədələnməsinə bir icmal
4. Güney Azərbaycanlı futbol azarkeşlərinə yürüdülmən qaraqorxular

Biz bilirik ki, BMT insan haqları ali şurasının İran üzərə dənətçisinin raportunu buraxmağa vaxt olduqca daralmış. Səyin Ahməd bəy Şahidin ilkin raportu üçün aşağıdakı ucbatdan məyus olduğumuzu qabaqca hüurlarınıza çatdırdıq ki:

- Raportunuz İran irqçiliyini ap-açıq ifşa etməkdə olduqca çatışmayan idi, axı İranda sırası vətəndaşdan tutdu ali hökumət orqanlarının başındakılara qədər irqçilik ilə qaynaşılar. Bu isə, sizin işlədiyiniz İranda irqi tutum ifadəsi oradakı qəddar irqçiləri barındırır . Bu ifadəniz ilə, siz İranda irqçiləri müştəbəh salırsınız. İrana qarşı irqçi və irqçilik terminlərini ap-açıq işlətmənsəniz, ədalətsizliyə yol verən siz olacaqsınız.
- Raportunuzda Urmu Gölündə bilərəkdən yürüdülmən çölləşdirmə siyasətini ifşa etmədiniz və bunla yanaşı orada bilərəkdən qondurulan çevrə düşgünlüyünü də ifşa etmədiniz.
- Raportunuzda İran yetkililəri tərəfindən Güney Azərbaycana qıyılan geniş-ölçüdə tutuqlamalar əks edilmədi və burada İran yetkililəri aralarında cür-bə-cür gedən altdan-atldan düzəlişmələrə qarşı söz açılmadı
- Raportunuzda İranda idman üzərində qızgın gedən irqçiliyi ifşa etməyə fürsəti belə qaçırdınız

Bizim bu raport sizin üçün əlavə izahları qarşınıza qoyur ki, əncəki məlumatlara artırsız , istər bizim tərəfdən göndərilən, istərsə də başqa Azərbaycanlı qurumlar tərəfindən yaxud ölkədə başqa millətlər tərəfindən göndərilən məlumatların diqqətə alınması arzu edilməkdədir. Biz istərdik ki, masanı bir daha çevirək və ap-açıq deyək ki etnik Fars milləti sizin yardımınıza ehtiyacları var ki, onların üzünə birbaşa elan edəsiniz ki, onların irqçiliyi bundan buyana dünya toplumuna qəbul olunan deyil. Əyər İranda gedən irqçiliyi ifşa etməsəniz (mənzurumuz irqi tutum deyil, bizim demək istədiyimiz ap-açıq İran irqçiliyini dilə gətirməkdir), siz üzərinizdə olan mandatları yerinə yetirməmişsiniz. Biz bilərəkdən sözlərimizi çox gobudca seçmişik, buna görə üzr istəyirik lakin onları, gərçəyi göstərdiyinə görə dəyişmək istəmirik. Qabaqcadan qaygınız üçün minnətdarlığımızı bildiririk.

Hörmətlə
Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri